

Azərbaycan Respublikası Elm ve Təhsil Nazirliyi

Lenkeran Dövlət Universiteti

Təsdiq edirəm
Tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektor v.i.e:
Zaur Məmmədov
dos. Zaur Məmmədov
"14" 02 2025-ci il

Fənn sillabusu:

Ixtisas : 050704 "Baytarlıq təbabəti"

Fakültə: "Baytarlıq"

Kafedra: "Baytarlıq və zoomühəndislik elmləri"

I. Fənn haqqında məlumat

Fənnin adı: "Immunologiya" (Azərbaycan Respublikası Təhsil Nazirliyi 16 iyun 2010-ci il tar. 414 sayılı əmri ilə qrif verilmişdir).

Kodu: IPF-B13

Tədris ili : II (2024/2025)

Semestr: IV(yaz)

Tədris yükü: Cəmi: 120 saat. Auditoriyadan kənar 75 saat: Auditoriya saatı 45 saat.
(30 saat mühazirə, 15 saat laboratoriya).

Tədris forması : Əyani

Tədris dili : Azərbaycan dili

AKTS üzrə kredit: 4 kredit

Auditoriya N: 220

II. Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: b/m. Tahir Talib oğlu Hüseynov

Kafedranın ünvani : Lənkəran ş., Fizuki küç., 170-a

Məsləhət günləri və saatı: I-ci gün 14:00

E-mail ünvanı: huseynovtahir1967@gmail.com

III. Tövsiyye olunan derslik, dərs və vesaiti metodik vesaitlər:

1. R.A.Qədimov, İ.B.Məmmədov, S.Ə.Culfayev "Xüsusi epizootiologiya" Bakı, 1990.
2. Кадыров Р.А., Дунямалиев Г.Э. Иммунитет с/х животных (учебное пособие). Гянджа, 1992.
3. Кадыров Р.А., Фгфева Э.М., Алекскеров З.А. Основы иммунитета сельскохозяйственных животных. Баку, Элм. 1992.

IV. Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən Mikrobiologiya, Virusologiya fənnlərinintədrisi vacibdir.

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxtda Epizootiologiya, Toksikologiya fənnlərinin tədris olunmasına zərurət vardır.

VI. Fənnin təsviri və məqsədi: Immunologiya fənni – müasir elm sahəsi olmaqla immunogenezin mexanizmini və ona təsir göstərən faktorların mahiyyətini araşdırır. Təbii immunitetin orqanizmdə formalşması prosesi mərkəzi sinir sisteminin rəhbər fəaliyyəti sayəsində bərqərar olur. Immunologiya elminin əsas istiqaməti, immunitet amillərinin və onun yaranma mexanizmini tətbiq etməkdən ibarətdir.

Immunologiya fənni –iminoloji müayinə metodlarının köməyi ilə infekşion xəstəliklərə dəqiq diaqnozun qoyulması, immunoprofilktika, immunoterapiya tədbirlərinin həyata keçirilməsi, müasir elm sahəsi olaraq immunologianın fəaliyyəti istiqamətini müəyyən edir. Immunologiya elmi, mikrobiologiya, virusologiya, molekulyar biologiya, genetika, biokimya, fiziologiya, sitologiya və başqa bioloji elmlərlə sıx əlaqədardır. Immunologiya ümumi və xüsusi olaraq iki əsas hissəyə bölündür. Baytarlıq ixtisası üzrə təhsil alan tələbələr, immunologiyani öyrənən zaman antiiter və antigenlər, immunitet və

rezistentlik faktörleri, immunitetin növləri, immunitetin nəzəriyyələri və immun sistem, virus əleyhi immunitet, immun cavabın növləri, müxtəlif faktorların orqanizmi immunobioloji reaktivliyinə təsiri immunoprofilaktika və spesifik profilaktika, immunodiagnostik testlərin aparılması metodları və s. məsələlərin öyrənilməsinə yiyələnəcəklər.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024- cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzəre alınmaqla müəyyən olmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə : Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır aiddir: 20 bal seminar və laboratoriya dəslərində fəaliyyətinə görə, 30 bal kollokviumların nəticələrinə görə. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024- cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzəre alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır.

-10 bal -tələbə keçilmiş material dərindən başa düşür,cavabı dəqiq və hərtərəflidir

-9 bal - tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.

-8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;

-7 bal - tələbə keçilmiş materialı başa düşür,lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir

-6 bal - tələbənin cavabı əsasən düzgündür.

-5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.

-4 bal -tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvərə yol verir;

-3 bal -tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;

-1-2 bal - tələbənin mövzudan qismən xəbəri var.

-0 bal - suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır.Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

91- 100 bal - əla (A)

81- 90 bal- çox yaxşı (B)

71- 80bal- yaxşı (C)

61- 70 bal - kafi (D)

51-60 bal -qənaətbəxş (E)

51-baldan aşağı-qeyri-kafi(F)

IX.Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

X.Təqvim mövzu planı: Mühazirə-30 saat, laboratoriya-15 saat. Cəmi 45- saat.

№	Mühazirə mövzuların məzmunu	Saat	Tarix
		Müh	
1	2	3	4
1.	Mövzu 1: İmmunologianın predmeti və vəzifələri. Plan: 1. İmmunologianın qısa inkişaf tarixi. 2. İmmunologianın müxtəlif inkişaf mərhələləri. 3. İmmunologiya elminin başqa bioloji elmlərlə əlaqəsi. Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]	2	

2.	<p>Mövzu 2 :Antigenlər və antiteller.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Antigenlər – (immunogenlər) 2. Tam və natamam antigenlər. 3. Antigenlərin əsas xüsusiyyətləri. 4. Antitellərin quruluşu və xüsusiyyətləri. <p>Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]</p>	2	
3.	<p>Mövzu 3: Immunitet və immunitet nəzəriyyələri. Immunitetin yan zəncirlər nəzəriyyəsi. (P.Erlıxs)</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Immunitetin nəzəriyyələri. 2. Immunitetin növləri 3. Qazanılmış immunitet. 4. Təbii və sünü immunitet. 5. Arrenius və madsen nəzəriyyəsi. 6. Anadangəlmə immunitet <p>Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]</p>	2	
4.	<p>Mövzu 4:Təbii seleksiya nəzəriyyəsi. (N.Yerne). Orqanizmin immunoloji reaktivliyinin qeyri spesifik stimulyasiyası.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Klonal- seleksion nəzəriyyə. (F.Bernet) 2. Matris – genetik və onun neyrohumoral nəzəriyyəsi. (P.Zdrodovcki). 3. Fadositar nəzəriyyə (İ.İ.Meçnikov). 4. Orqanizmin infekzion xəstəliklərə qarşı davamlılığının təmin edilməsi. 5. Dərinin və selikli qışaların müdafiə funksiyası. 6. Limfa sistemi və makrofaqların müdafiə funksiyası. <p>Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]</p>	2	
5.	<p>Mövzu 5: İltihab və Faqositoz.</p> <p>Plan :</p> <ol style="list-style-type: none"> 1. Humoral faktorların rolü. 2. Qan serumunun bakterisit fəallığı. 3. Lizosim, kompliment və properdin sistemin rolü. <p>Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]</p>	2	
6.	<p>Mövzu 6: Virusəleyhi immunitet. Virus əleyhi immunitetdə orqanizmin bədən temperaturasının rolü.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Hiperhəssaslıq. 2. Virusəleyhi immunitetin əsas xarakteristikası. 3. Virusəleyhi immunitetin təmin olunmasında interferonun rolü. 4. Immun cavabın formaları. <p>Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]</p>	2.	
7.	<p>Mövzu 7: Anafilaksiya. Serum xəstəliyi.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Yerli anafilaksiya. 2. Passiv anafilaksiya. 3. Desinsibilizasiya.(antianafilaksiya) 4. Atopiyalar. 5. Allergiya. Allergenlər. 6. Ləngimə tipli hiper həssaslıq. <p>Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]</p>	2.	

8.	<p>Mövzu 8: Hormonal faktorlar. Orqanizmin immun sistemi.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Organizmin normal mikroflorasının müdafıə funksiyası. 2. Organizmin rezistentliyinin yüksəlməsi yolları. 3. Immun sistem 4. Organizmin immunoloji reaktivliyi <p>Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]</p>	2.	
9.	<p>Mövzu 9: Immun sistemin merkez ve periferik orqanları.</p> <p>Toxuma blostmulyatorlarının tətbiqi.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Organizmdə immunogenenin formalaşmasında immun sistemin rolü. 2. Limfa düyünlerinin qoruyucu funksiyası. 3. Antibiotiklərin infeksiyon xəstəliklərin müalicəsi və profilaktikası zamanı tətbiqi prinsipləri. 4. Antibiotiklərin immunitətə təsirinin öyrənilməsi qanuna uyğunluqları. <p>Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]</p>	2.	
10	<p>Mövzu 10: Antibiotiklərin immunogenizə müsbət və mənfi təsirinin xarakteristikası.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Antibiotiklərin organizmin rezistentliyinin spesifik və qeyri spesifik göstəricilərinə təsiri. 2. Antibiotiklərin müxtəlif dozalarının posvaksinal immunitətə təsirinin öyrənilməsi. 3. İnfeksiyon allergiya, kontakt allergiya, transplantasiya zamanı allergiya reaksiyası. 4. Tolerantlıq. 5. Tolerantlığın baş vermesində rol oynayan əsas amillər. <p>Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]</p>	2.	
11.	<p>Mövzu 11: Immunitet təliminin praktiki tətbiqi. Qeyri həssaslığın temin olunmasında vaksinlərin tətbiqi.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Imunoprofilaktika. 2. Spesifik profilaktika. 3. Passiv immunitet məqsədi ilə serumların tətbiqi. 4. Aktiv immunitet məqsədilə serumların tətbiqi. <p>Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]</p>	2.	
12.	<p>Mövzu 12: Hiperhəssaslıq və organizmin immunobioloji reaksiyaları.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Anitipli hiperhəssaslıq 2. Ləngimə tipli hiperhəssaslıq 3. Immunoloji yaddaş 4. Immunoloji tolerantlıq. 5. Anaflaksiyanın yerli təzahürü 6. Serum xəstəliyi <p>Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]</p>	2.	
13.	<p>Mövzu 13: Profilaktik tedbirlerin təskili və aparılması.İmmuniprofilaktikanın üsul və vasitələri.(vaksinlər və serumlar)</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. İnfeksiyon xəstəliklərin ümumi profilaktikası haqqında anlayış. 	2.	

	<p>2. Vaksinler 3. Serumlar 4. Immunostimulyatorlar ve hormonlar</p> <p>Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]</p>		
14.	<p>Mövzu 14: Seroloji reaksiyalar. Stresfaktorların orqanızmin ümumi rezistentliyi və immunobioloji reaktiviliyinə təsiri.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. İnfeksiyon xəstəliklərin diaqnostikasında seroloji müayinə metodları və əhəmiyyəti və rolü. 2. Sade seroloji reaksiyalar. 3. Mürəkkəb seroloji reaksiyalar. 4. Ətraf mühitin aşağı temperaturunun orqanizmə təsiri. 5. Ətraf mühitin yuxarı temperaturunun orqanizmə təsiri. <p>Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]</p>	2.	
15.	<p>Mövzu 15: Stresfaktorların orqanızmin immun sisteminin funksiya feallığına təsiri. Immunoloji yaddaş.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Stresfaktorların immunizasiya olunmuş heyvanlarda və quşlarda sintez olunan immunocisimciklərin titrinin dinamikasına təsiri. 2. Profilaktik tədbirlərin həyata keçirilməsi zamanı stres amillərin təsirinin nəzərə alınması. 3. Anampestik immunreaksiya. 4. Yaddaş hüceyrələri. 5. Revaksinasiya effekti. <p>Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]</p>	2.	

Laboratoriya – praktiki məşğətələr.

No	Keçirilən laboratoriya işlərinin mövzuları..	Lab.	Tarix
1	2	3	4
1	Mövzu 1: Əks cisimlərin alınması texnikası. Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]	2	
2	Mövzu 2:Aqqrütinasiya reaksiyası.(AR). Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]	2	
3	Mövzu 3: Presipitasiya reaksiyası.(PR). Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]	2	
4	Mövzu 4: Aqarqelində diffuz presipitasiya reaksiyası. Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]	2	
5	Mövzu 5: Hemaqqlütinasiyanın ləngiməsi reaksiyası. Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]	2	
6	Mövzu 6: Passiv hemaqqlütinasiya reaksiyası. Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]	2	
7	Mövzu 7: Kumbus reaksiyası. Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]	2	
8	Mövzu 8: Neytrallaşma reaksiyası. Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]	1	
		Cəmi:	15 s.

XI. Fənn üzrə təlimin nəticələri: Bu fənn immunitetin ümumi fizioloji əsasları, immun reaksiyaların formaları- faqositoz, hiperhəssaslıq, anticisimlər, tolerantlıq; orqanizmin

təbii rezistentliyi, qazanılmış fəal və qeyri-fəal immunitet; steril və qeyri-steril immunitet; təbii immunitetin amilləri; hüceyrə, humorol komponentlər; interferon; orqanizmdə gedən-Immunobioloji prosesler; immunogenezin ontogenezi; antigenlər və anticisimlər, seroterapiya və seroprofilaktikanın perspektivləri; antigen- anticisim reaksiyasının mahiyyəti; allergiya; allergik və effektorların xarakteristikası; immunitetin tətbiqi əhəmiyyət öyrənir.

XII. Fənn üzrə tələbələr:

- FTN 1. Immunitetin ümumi fiziooloji əsaslarını bilmək;
- FTN 2. Immun reaksiyaların formalarını bilmək;
- FTN 3. Orqanizmin təbii rezistentliyi, qazanılmış fəal və qeyri-fəal immunitet haqqında biliklərə yiylənmək;
- FTN 4. Steril və qeyri-steril immunitet; təbii immunitetin amilləri; hüceyrə, humorol komponentlər; interferon haqqında biliklərə yiylənmək;
- FTN 5. Orqanizmdə gedən-Immunobioloji proseslər; immunogenezin ontogenezi; antigenlər və anticisimlər; seroterapiya və seroprofilaktikanın perspektivləri haqqında biliklərə yiylənmək;
- FTN 6. Antigen-anticisim reaksiyasının mahiyyəti; allergiya; allergik və effektorların xarakteristikası; immunitetin tətbiqi əhəmiyyətini bilmək.

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilmesi:

XIV. I.Kollekvium sualları:

1. İmmunologyanın qısa inkişaf tarixi.
2. Antigenlər – (immunogenlər)
3. Tam və natamam antigenlər.
4. Antitellərin quruluşu və xüsusiyyətləri.
5. Immunitetin növləri
6. Qazanılmış immunitet.
7. Təbii və süni immunitet.
8. Anadangelmə immunitet
9. Klonal- seleksion nəzəriyyə. (F.Bernet)
10. Fadositar nəzəriyyə (İ.İ.Meçnikov).

II.Kollekvium sualları


1. Dərinin və selikli qişaların müdafiə funksiyası.
2. Limfa sistemi və makrofaqların müdafiə funksiyası.
3. Humoral faktorların rolü.
4. Qan serumunun bakterisid fəallığı.
5. Yerli anafilaksiya.
6. Passiv anafilaksiya.
7. Desinsibilizasiya.(antianafilaksiya)
8. Atopiylar.
9. Allergiya. Allergenlər.
10. Ləngimə tipli hiper həssaslıq

XV.Fənn üzrə imtahan sualları:

1. İmmunologyanın qısa inkişaf tarixi.
2. Antigenlər – (immunogenlər)
3. Tam və natamam antigenlər.

4. Antitellərin quruluşu və xüsusiyyətləri.
5. Immunitetin növləri
6. Qazanılmış immunitet.
7. Təbii və süni immunitet.
8. Anadangelme immunitet
9. Klonal- seleksion nezeriyə. (F.Bernet)
10. Fadositar nezeriyə (I.I.Meçnikov).
11. Orqanizmin infeksiyon xəstəliklərə qarşı davamlılığının təmin edilməsi.
12. Dərinin və sellikli qışaların müdafiə funksiyası.
13. Limfa sistemi və makrofaqların müdafiə funksiyası.
14. Humoral faktorların rolü.
15. Qan serumunun bakterisid feallığı.
16. Yerli anafilaksiya.
17. Passiv anafilaksiya.
18. Desinsibilizasiya.(antianafilaksiya)
19. Atopiyalar.
20. Allergiya. Allergenlər.
21. Ləngime tipli hiper həssaslıq
22. Orqanizmin normal mikroflorasının müdafiə funksiyası.
23. Immun sistemi.
24. Orqanizmin immunoloji reaktivliyi
25. Orqanizmdə immunogenzin formallaşmasında immun sistemin rolü.
26. Limfa düyünlərinin qoruyucu funksiyası.
27. Antibiotiklərin infeksiyon xəstəliklərin müalicəsi və profilaktikası zamanı tətbiqi
28. Antibiotiklərin orqanizmin rezistentliyinin spesifik və qeyri spesifik göstəricilərinə təsiri.
29. İnfeksiyon allergiya, kontakt allergiya, transplantasiya zamanı allergiya reaksiyası.
30. Tolerantlığın baş verməsində rol oynayan əsas əmillər.
31. İmunoprofilaktika.
32. Spesifik profilaktika.
33. Passiv immunitet məqsədi ilə serumların tətbiqi.
34. Aktiv immunitet məqsədilə serumların tətbiqi.
35. Anitipli hiperhəssaslıq
36. Immunoloji yaddaş
37. Immunoloji tolerantlıq.
38. Anaflaksiyanın yerli təzahürü
39. Serum xəstəliyi
40. Sadə seroloji reaksiyalar.
41. Mürəkkəb seroloji reaksiyalar.
42. Ətraf mühitin aşağı temperaturunun orqanizmə təsiri.
43. Ətraf mühitin yuxarı temperaturunun orqanizmə təsiri.
44. Yaddaş hüceyrələri.
45. Revaksinasiya effekti

“Immunologiya” fənninin sillabusu **050704 “Baytarlıq təbabəti”** ixtisası üzrə tədris planı və fənn programı əsasında tərtib edilmişdir. Sillabus “Baytarlıq və zoomühəndislik elmləri” kafedrasında müzakirə edilərək (14 fevral 2025-ci il 12 sayılı protokol) təsdiq olunmuşdur.

Fənn müəllimi: 

b/m.T.T.Hüseynov

Kafedra müdürü:



dos.R.M.Bilalov